

38 yaşında professor olan millət vəkili

Elman Nəsirov: "Saticının uşaqlara satdığı dondurmalara həsrətlə baxdım"

Ziyali ailəsində dünyaya göz açıb. Elə bir mühitdə böyüyüb ki, təhsil onun həyətində hər zaman əsas prioritet olub. Deyr ki, uşaq vaxtı həmyaşlılarından fərqli olaraq dəcəllik etdiyinə görə yox, həddən artıq dərs oxuduğuna görə danlanırmış. Amma iş elə getirir ki, məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilmir. Amma bu hadisə onu hədəfindən yayındır. Söhbət millət vəkili Elman Nəsirovdan gedir.

Söhbətimizdə ilk olaraq millət vəkilinin uşaqlıq və gənclik illerine qiyabi səfər etdi. 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyali ailəsində dünyaya gələn Elman Nəsirov deyr ki, atası orta məktəbdə riyaziyyat müəllimi, anası isə üzümçülük sovxozunda agronom işləyirmiş: "Bizim ailədə təhsil, elmə maraq həmişə böyük olub. Ailədə 6 uşaq idik, iki qardaş, dörd bacı. Atam o vaxtkı Neft və Kimya İnsti-tutunda il yarım oxuduğundan sonra, sənədlərinə geri götürürək Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. İki il de orada oxuduğundan sonra üreyince olmadığını düşünerək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə bitirib. Men belə mühitdə böyümüştüm. Hami kimi mənim de uşaqlıq illeri yaddaşından heç vaxt silinmir. İndiki dövrən fərqli olaraq bizim uşaqlığımız küçələrde keçirdi. Gün ərzində çoxlu oyunlar oynayın, bütün günü əyləndik. Futbol oynadığımı görə həmişə şalvarının dizləri gömgöy olurdu. Buna görə anam evdə həmişə məni danlayırdı".

"GÖRDÜYÜ MƏNZƏRƏ ANAMı ÇOX KÖVRƏLDİB"

Millet vəkili uşaq illerində maraqlı bir xatiresini de bizi-mə bələd: "İndi addimbaşı böyük marketlər var, şükür ki, uşaqlar hər istədiyini ala bilir. Amma bizim vaxtimzdə her şey belə əlcətan deyildi. Kəndimizdə ZİL maşınlarında dondurma satırdılar. Biz o maşının sıq-nalını eşidən kimi arxasında qaçırdıq. Bir dəfə maşın geləndə eve qaçıb anamdan pul istədim ki, özüme dondurma alacam. Anam da xəmir hazırlayırdı. Dedi ki, hər gün dondurma pulu isteyirsən, daha yordun bizi, boğazın da ağrıyır. Beləcə öz işinə davam etdi. Men de çox təkid etmədən, maşının yanına qayıdır, saticının uşaqlara satıldığı dondurmalara hesrətlə baxdım. Anam birdən əllərini yuyub maşının yanında məni gördü. Sən demə, gördüyü mənzərə onu çox kövrəldi. Buna görə mənə bir yox, iki dondurma alıdı. Hətta o, illər sonra da bu hadisəni xatırlayıb kövrelir".

E.Nəsirov deyr ki, sakit təbiəti, oxumağa meyilli uşaq oluduğu üçün evde çox danlanmayıb: "Bəzən saatlarla tənlilik həll edirdim, bacımlıq deyirdi ki, çıx bir az hava al, biz de ev-əsiyi təmizləyək. Amma nəticə əldə etməyənədək yerimdən dururdum. Ən çox buna görə danlanırdı. Orta məktəbə de ele Təzəkənddə getmişəm. Birinci sinifdən on birinci sinfe kimi əlaçı şagird idim, həmişə də ön sırada əyləşirdim. Şəref lövhəsində hər zaman şəklin olduğuna görə, bu məndə vərdiş halını almışdı. Biz xəsusü ixtisas bölgüsü etmədən oxuyurdum. O vaxt repetitor anlaysı yox idi. Hər kəs imtahanı özü evdə hazırlayırdı. Men, bibimoğlu ve dayımızı BDU-nun tarix fakültəsinə birge hazırlayırdı. İmtahandən əvvəl biz bir-birimizle xeyli sorğu-sual edirdik. Məktəbdə öyrəndiklərimiz və fərdi çalışqanlığımız hesabına ali məktəbə qəbul olurdum".



YÜKSƏK BAL TOPLASAM DA, UNIVERSİTETDƏ QƏBUL OLmadIM

Orta məktəbi bitiren millət vəkili qəbul imtahanında yüksək bal toplamasına baxmayaraq, həmin il universitetə qəbul ola bilmir: "Hüquq və tarix fakültəsi arasında qərarsız qalmışdım. İş elə getirdi ki, Əfghanistanda xidmət edən gənclər konkursdan kənar qəbul edildi. Həmçinin, iş stajı olanlar da asanlıqla universitetə qəbul olurdular. Bizim kimi abiturientlərin universitetə qəbul olması çox çətin idi. Men çox yüksək bal toplasam da, qəbul olmadım və hərbi xidmətə yollandım".

Həmsöhbətim hərbi xidmət illerini Moskvada keçirib: "Tikinti batalyonuna düşmüştüm. Onu da deyim ki, yüksək bal toplayıb universitetə qəbul olmamağım əsgərlükde karıma gəldi. Orada siyasi məşğələlər keçirildi və mən əksər suları cavablaşa bildim. Buna görə yoldaşlarımdan seçildim. Neticədə meni Moskvanın bütün tikinti batalyonlarının tabe olduğu idarəə yolladılar. Orada bir il işlədim. Sonrakı bir il isə Moskva yaxınlığında yerləşən bir zavodda dispetçer vəzifəsində işlədim. Orada olduğum müddətde vaxt tapdıqça imtahanlara hazırlılaşdım. O zaman hərbi hissə rəhbərliyi mənə Moskva Dövlət Universitetində göndərişle oxuya biliçeyimi dedi. Soruşdum ki, Bakıda qəbul ola biləsem Moskvada oxuya bilerəm? Dedilər ki, nə vaxt istəsən, sənə şərait yarada bilərik".



YATAQXANA MÜHİTİNDƏ CİDDİ EMLƏ MƏŞĞUL OLA BİLMƏZDİM

Hərbi xidmətdən qayıtdıqdan sonra BDU-nun tarix fakültesinə qəbul olan müsahibim deyr ki, əslində, onun uşaqlıq arzusu diplomat olmaq idi. Ancaq secdiyi ixtisas bu gün onun bütün arzularını reallaşdırıb: "Dayılarım Bakıda yaşa-dığına görə bu şəhərin mühiti mənim üçün yad deyildi. Hər dəfə gələndə onlarda qalıb imtahanlara hazırlılaşırdı. Yadi-ma gəlir ki, Zabitlər bağındı bir künce çəkilib oxuyurdum. 1989-cu ildə tarix fakültəsinə daxil oldum. Düzü, universite-tə daxil olduqdan sonra yataqxanada qala bilərdim, lakin orada çox səs-küy olduğunu görə rahat mütləkə edə bilmirdim. Atam mənə Montində kirayə ev tutdu. Tələbə yoldaşları-ram çox vaxt bize gelirdi ki, dərslerimizi oxuyaq. Çünkü evde sakit mühit var idi. Bu evin sonradan menim təhsildə uğur qazanmağımı çox köməyi deydi. Yeqin ki, yataqxana mühitində ciddi elmlə məşğul ola bilməzdim".

Elman müəllim deyr ki, ali məktəbi də əla qiymətlərlə başa vurub: "Bizim dekanımız Yaqub Mahmudlu idi. Yaqub müəllimin o dövrlərdə böyük nüfuzu var idi. O, ən çətin dövrlerde belə öz tələbələrini ciddi şəkildə müdafiə edirdi. Həmin dövrdə BDU-dan tələbələr xaricə oxumağa göndərilirdi. Mənim de Lomonosov adına Moskva Dövlət Universitetinə getmek şansım yaranmışdı. Ancaq o dövrdə baş verən siyasi telətümələr, Qarabağ hadisələri buna imkan vermedi. Yəni iki dəfə Moskvada təhsil almaq imkanım olsa da, bu, baş tutmadı. Amma buna görə peşman deyiləm. Universiteti əla qiymətlərlə oxudum, bəş il ərzində cəmi bir dördüm oldu. Bir dəfə elə oldu ki, məndən imtahanı dekan götürdü. Onun bütün kitablarını oxuyub konспект hazırlamışdım. Həmçinin, özlüyündə ona verəsi xeyli sualları var idi. Belə bir fürsət axtarırdı ki, onun özüne bu sualları ünvanlayım. İmtahan

Şəbnəm Mehdiyadə



bitdi-kdən sonra dedim ki, Yaqub müəllim, mənim sizə suallarım var. Bu yanaşmam çox xoşuna gelmişdi və bütün sualları sebirlə cavablaşdı. Tələbələr tez-tez qapını açıb görür-düler ki, imtahanda mən yox, Yaqub müəllim özü danışır. İmtahan bitəndən sonra tələbə yoldaşlarım məndən soruş-dular ki, biz başa düşmədik imtahanı sən verirdin, yoxsa de-kan?"

"YAQUB MÜƏLLİMƏ HƏR ZAMAN MİNÑƏTDAR OLMUŞAM"

Elə bu hadisə həyatında dönüs nöqtəsi olur: "Bu imtahanдан sonra dekanımız məni hər zaman diqqətdə saxlayırdı. Universiteti bitirdikdə fakültənin böyük elmi şurasında dedi ki, bu tələbə mənə ders keçməyə imkan vermir, onun sualları məni yorur. Beləliklə, mən BDU-da saxlanıldım. 1995-ci ildən başlayaraq, Amerika və Avropa ölkələrinin müasir tarixi kafedrasında baş laborant kimi işə başladım. İşlədiyim müddətdə müdafiə etdim, kitablarım çap olundu. Bu hadisə elme gelişim və sonrakı karyeramda müstəsna rol oynadı. Buna görə Yaqub müəllimə hər zaman minnətdar olmuşam".

Həmsöhbətim deyr ki, indiki dövrün gəncləri çox şanslıdır. Çünkü texnologiyanın inkişafı onlar üçün geniş imkanlar yaradır: "1997-ci ildə Təhsil Nazirliyi, BDU və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə "Azərbaycan neftinin dünəni, bu günü və sabahı" adlı olimpiada keçirildi. O dövrlərdə hər evdə kompüter yox idi. Mən Kibernetika İnstitutuna gedib 50 sehiyəlik tədqiqat işimi orada işləyən bir xanıma verdim ki, onu yığışın. Bir gün əvvəl xanıma yaxınlaşdım ki, yüzüm təhvil alıb. Gördüm qanı çox qaradı. Sən demə, bütün yazılarım silinibmiş. Bu materialı yazmaq isə en yaxşı halda 4-5 gün vaxt aparrıb və sabah da sənədlərin təqdim etməyin sonu günü idi. Artıq hami öz sənədlərinin təhvil vermişdi. Bilmədim nə edim, çaresizlikdən gəlib komissiya əhvalatı olduğu kimi danişdim. Onlar məni başa düşdüler və vaxtı əlavə bir gün də uzatdılar. Neteçə-lər 6 aydan sonra açıqlandı və mən birinci yere layiq görülmüşdüm. Mənə 500 dollar mükafat verdilər. Bu, o dövr üçün çox böyük pul idi. Sonralar bu tədqiqat işim əsasında kitabı dərc olundu".

Müsahibim ilk geliri haqda da söz açdı: "Atamgil mənim üçün kirayə qaldığım eve pul ödəyirdilər. İlk dəfə maaş aldığım gün evdəkilərə dedim ki, daha mənə ev pulu göndərməyin, özüm ödəyəcəyəm. Həmin gündən ev pulumu özüm verməye başladım".

KİTAB ƏN YAXŞI TƏRBİYƏ ÜSULUDUR

Millet vəkili deyr ki, böyük şairlərin təsvir etdiyi sevgi anlayışı ona yad olub: "Əsərlərdə, şeirlərdə təsvir edilən böyük sevgi yaşadığımı desəm, yalan olar. Pərvanələr, şam işığı, yuxusuz gecələr kimi epitetlər mənə yad idı. Mən Əli Kərimin "İki sevgi" şeirini çox sevirdim. Bu şeiri deyəndə hər kəs elə bildir ki, eşqən deli-divanə olmuşam. Əslinde şeirin özünü çox sevirdim. Təhsil məsələləri vaxtımı çox alıd, artıq 38 yaşimdə professor adı almışdım. İnsan eyni vaxtda həm sevgidə, həm karyerada uğur qazana bilmir. Buna görə də bir qədər gec aile qurdum. Üç övladım - iki qızım, bir oğlum var. Kiçik qızım göz həkimi olmaq istəyir. Büyük qızım isə ADA-da oxumağı arzulayır. Onların təbəkə-yəsində xüsusi istiqamət seçməmişəm. Çünkü mənə, kitab ən yaxşı tərbiyə üsuludur. İstəyirəm ki, öz istədikləri sahədə uğur qazansınlar".

Sonda Elman müəllimdən gənclərə tövsiyəsini də soruşduq: "Təməl etdiyim partiyada coxsayılı gənclər də var. Bu, məni çox sevindirir. Bu gün ermənipərest qüvvələr Azərbaycanda siyasi sabitliyi pozmağa çalışır. Bunun üçün də gənclərdən istifadə etməyə çalışırlar. Düzdür, bizim gənclər çox savadlı, vətənpərvərdirler. Onların özünü təsdiq etmesi üçün bütün imkanlar sefərbər edilib. Üzümüz gənclərə tutub deyirəm ki, bizim gələcəyimiz sizdən asılıdır. İnqilablardan çıxan gənclik heç nə qazanmır. Ona görə də gənclər ayıq-sayıq olmalı, dövlətimizi, siyasi sabitliyimizi göz-bəbəkləri kimi qorulmalıdır".